

AQRO.AZ

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**



**THE CHAMBER OF AUDITORS OF
AZERBAIJAN REPUBLIC
"TNM AUDİT" LLC**

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI
"TNM AUDİT" MMC**

***"AQRO.AZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI VƏ MÜSTƏQİL AUDİTORUN RƏYİ
2023-cü il***

M Ü N D Ə R İ C A T

**Məktub öhdəlik
Rəhbərliyin məsuliyyətinin bəyanı
Müstəqil auditorun hesabatı
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
Kapitalda dəyişikliklər haqqında hesabat
Maliyyə vəziyyəti haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**

Məktub-öhdəlik

"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 1100376301) Rəhbərliyininə

Siz məndən 01 Yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan dövrdə təqdim olunmuş maliyyə hesabatlarının üzrə audit keçirməyi xahiş etmisiniz. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyimizi və həmin tapşırığı qəbul etdiyimizi bildiririk. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır.

Audit prosesi beynəlxalq audit standartlarına müvafiq aparılacaqdır. Nəzərdə tutulan standartlar etik normalara riayət etməklə audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədilə planlaşdırılmasını və icrasını tələb edir. Bizim audit işimiz test əsasında yoxlamadan, hesabları və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır. Seçilmiş prosedurlar maliyyə hesabatlarında faktın fırıldaqçılıq və ya səhv olması ilə əlaqədar əhəmiyyətli səhvin olması riskinin qiymətləndirilməsi daxil olmaqla, auditorun mühakiməsindən asılıdır. Eyni zamanda, auditə rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir.

Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyyətlərinin olması ilə əlaqədar əhəmiyyətli səhvlərin aşkar edilməməsi üzrə labüd risk mövcuddur.

Riskin qiymətləndirilməsi zamanı müəssisənin daxili nəzarətinin səmərəliliyinə dair rəyimizi bildirmək üçün deyil, müəyyən vəziyyətdə müvafiq hesab edilən audit prosedurlarının planlaşdırılması üçün biz müəssisənin maliyyə hesabatlarının hazırlığına uyğun daxili nəzarət formasını nəzərə alırıq. Bununla belə, maliyyə hesabatları üzərində daxili nəzarətin planlaşdırılması və tətbiqində maliyyə hesabatlarının auditi zamanı diqqətimizi cəlb edəcək hər hansı nöqsanlar barədə sizi ayrıca məktubla təmin edəcəyik.

Nəzərinizə çatdırırıq ki, maliyyə hesabatlarının beynəlxalq standartlarına müvafiq müəssisənin maliyyə mövqeyi, maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkətinə dair maliyyə hesabatlarının hazırlanmasına dair cavabdehlik müəssisə rəhbərliyinin üzərinə düşür. Bizim auditor hesabatı rəhbərliyin maliyyə hesabatlarını tətbiq olunan maliyyə hesabatlarının prinsiplərinə müvafiq hazırlanması və təqdim edilməsi üzrə cavabdehlik daşmasını aydınlaşdıracaqdır və rəhbərliyin öhdəlikləri aşağıdakılardır:

- Fırıldaqçılıq və təhrif ilə əlaqədar səhvlərdən uzaq maliyyə hesabatlarının hazırlanmasına müvafiq daxili nəzarətin planlaşdırılması, yerinə yetirilməsi və qorunub saxlanması.
- Müvafiq uçot siyasətlərinin seçilməsi və tətbiqi.
- Müəyyən hallarda münasib hesab edilən mühasibat qiymətləndirməsinin aparılması.

Audit prosesinin bir hissəsi olaraq, biz rəhbərlikdən auditlə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəyik.

Sizin işçi heyətinizlə əməkdaşlıq etməyə hazırıq və onların auditlə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təqdim edəcəklərinə inanırıq.

Ödəniş haqqı və formasına dair məlumat müqavilə əsasında müəyyənləşdiriləcəkdir.

Maliyyə hesabatlarının auditinin nəticələri sizin razılığınıza müvafiq olmasını təsdiq etmək üçün verilən məktuba əlavə edilən əusxəni imzalamanızı və geri qaytarmanızı xahiş edirik.

"TNM AUDİT" MMC-nin direktoru
"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətin
(VÖEN 1100376301) adından təsdiq edilmişdir.
qanuni təmsilçi



Talıbov Nəcəf Musa oğlu

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSƏDİQ EDİLMƏSİ İLƏ
BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2023-cü il TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə "AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 1100376301) (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2023-cü il Cəmiyyətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və xalis aktivlərdə dəyişiklikləri əks etdirən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır.

Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;

Qanunvericiliyin xüsusi tələbləri ilə uyğunluq istifadəçilərə Cəmiyyətin maliyyə vəziyyəti və məcmu gəlir haqqında müəyyən əməliyyatların, digər hadisələrin və vəziyyətlərin təsirinin anlaşılması üçün kifayət etmədikdə əlavə açıqlamaların təmin edilməsi;

Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi;

Maliyyə hesabatlarının Qanunvericiliyə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;

Yaxın gələcəkdə Cəmiyyətin işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

Cəmiyyətin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;

Cəmiyyətin maliyyə hesabatlarının Azərbaycan Respublikasında qüvvədə olan mühasibat standartlarına uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi, vergi qanunvericiliyinə əməl edilməsi, vergilərin və digər ödənişlərin düzgün hesablanması və ödənilməsi;

Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;

Mümkün imkanlardan istifadə edərək Assosiasianın aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və

Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi qarşısının alınması.

Qeyd: Bəyan edirik ki, audit olunması nəzərdə tutulan dövrün auditinə dair başqa auditorla müqavilə bağlanmamış və maliyyə hesabatlarının auditini aparmamışdır.

Direktor

Baş Mühasib

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**



**THE CHAMBER OF AUDITORS OF
AZERBAIJAN REPUBLIC
"TNM AUDİT" LLC**

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI
"TNM AUDİT" MMC**

**MÜSTƏQİL AUDİTORUN HESABATI
"AQRO.AZ"**

**Məhdud Məsuliyyətli Cəmiyyətin(VÖEN 1100376301) təsisçilərinə
Şərti müsbət rəy**

Mən "AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 1100376301) (Bundan sonra - "Cəmiyyət") 31 dekabr 2023-cü il tarixinə maliyyə hesabatlarının auditini aparmışam. Hesab edirəm ki, hesabatımızın "Şərti müsbət rəy üçün əsaslar" bölməsində əks etdirilən məsələnin nəticələri istisna olmaqla, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir .

Şərti müsbət rəy üçün əsaslar

Cəmiyyət öz maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına na müvafiq tərtib etməlidir. Təqdim olunmuş hesabatın həmin standartlara tam müvafiqliyi təmin olunmalıdır.

Mən auditə Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditə üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və biz digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

TNM AUDİT MMC-nin
direktoru
Bakı, Azərbaycan Respublikası
İcazə: AT/182.15.01.24 C
26 noyabr 2025-ci il



Talıbov Nəcəf Musa oğlu

" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə hesabatları və auditor rəyi

1. Uçot siyasətinin açıqlanması

Hesabatın hazırlanmasının əsasları

"AQRO.AZ" MMC -nin maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanıb. Beynəlxalq Maliyyə Hesabatları Standartlarına təfəssilatlı tələblər ünvanlamadığı hallarda, müvafiq Beynəlxalq Maliyyə Hesabatı Standartı/Beynəlxalq Uçot Standartları tətbiq olunub. Maliyyə hesabatlarının qəbul edilmiş ümumi uçot təcrübəsinə uyğun hazırlanması hesabat tarixində gəlir və xərclərin məbləğlərinin hesabat dövründə aktiv və öhdəliklərin məbləğinə təsir göstərən qiymətləndirmələrin və şərti öhdəliklərin istifadəsini tələb edir. Bu qiymətləndirmələr və ehtimallar menecmentin (rəhbərliyin) qısamüddətli hadisə və hərəkətlər barədə biliyinə əsaslanır, sonda nəticələr həmin qiymətləndirmələrdən və ehtimallardan fərqli ola bilər.

Azərbaycan Respublikasının milli valyutası manatdır (AZN). Təqdim olunan əlavə informasiyanın AZN ilə verilməsi məqsədilə, maliyyə hesabatlarındakı xarici valyutalarda aparılmış bütün məbləğləri Azərbaycan Respublikası Milli Bankın əməliyyatların aparılması tarixindəki rəsmi məzənnəsinə uyğun olaraq 31 dekabr 2023-cü il tarixə manatla ifadə edilmişdir 1 USD = 1.70 AZN. Maliyyə hesabatları Azərbaycan manatı ilə hazırlanmışdır.

Ölçü və hesabat metodu

Maliyyə icrası, maliyyə vəziyyəti hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsiplərinə əsaslanaraq hazırlanmışdır.

2023-cü ildə MHBS-da əsas dəyişikliklər

2023-cü il yanvarın 1-dən bir sıra MHBS-lara düzəlişlər qüvvəyə minmişdir.

MHBS 3 Biznes Birləşməsi - Konseptual Çərçivəyə yeni istinad MHBS 3 Müəssisələrin Birləşməsi Müəssisələrin birləşməsi üçün uçot tələblərini dəyişdirmədən Maliyyə Hesabatlarının Konseptual Çərçivəsinə (indi 2001-ci il əvəzinə 2018-ci il istinadı) istinadı yenilədi. Yeni arayış biznes birləşməsində aktiv və ya öhdəliyin nədən ibarət olduğunu müəyyən etməyə imkan verir. Bundan əlavə, MHBS 3 öhdəliklər və şərti öhdəliklər üçün yeni azadlığa malikdir. MHBS 3-ü tətbiq edən müəssisə 2018-ci il üzrə Maliyyə Hesabatlarının Konseptual Çərçivəsinə deyil, BMS 37 və ya BMHŞK 21 Müəyyən növ öhdəliklər üzrə ödənişlərə istinad etməlidir. Bu istisna olmadan, müəssisə müəssisələrin birləşməsi zamanı 37 №-li MUBS-a uyğun tanımayacağı bəzi öhdəlikləri tanımalı olacaq. Həmçinin, alıcıdan 37 №-li MUBS-da müəyyən edilmiş şərti aktivləri alışı tarixində tanınması tələb olunmur. MUBS 16 Əsas, tikili və avadanlıqlar – İstifadədən əvvəl gəlir 16 №-li MUBS-a əsasən, aktivin ilkin dəyərinə onun çatdırılması və istifadəyə hazırlanması üçün hər hansı xərclər, o cümlədən aktivin düzgün işləməsinin yoxlanılması xərcləri daxildir.

16 №-li MUBS-a düzəliş

müəssisələrə aktiv istifadəyə hazırlayarkən istehsal edilmiş əşyaların və ya məhsulların satışından əldə edilmiş məbləğlərin torpaq, tikili və avadanlıqların ilkin dəyərindən çıxılmasını qadağan edir. Bunun əvəzinə, müəssisə bu cür satışlardan əldə edilən gəlirləri xərclərlə birlikdə mənfəət və ya zərərdə tanımalıdır. Belə aktivlərin dəyərini ölçmək üçün müəssisə, amortizasiya istisna olmaqla, Ehtiyatlar haqqında 2 №-li MUBS-u tətbiq etməlidir, çünki aktiv hələ təyinatı üzrə istifadəyə hazır deyil.

37 №-li MUBS-a düzəlişlər - Ağır müqavilələr və müqavilənin yerinə yetirilməsinin dəyəri "Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər" adlı 37 №-li MUBS-a əsasən, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qaçınılmaz məsrəflər gözlənilən iqtisadi səmərələrdən artıq olduqda müqavilə ağır hesab edilir. Dəyişiklik müqavilənin gəlirsizliyini qiymətləndirərkən şirkətin hansı xərcləri daxil etməli olduğunu müəyyən edir. Beləliklə, müqavilənin icrası ilə bağlı birbaşa xərclərə aşağıdakılar daxildir: belə bir müqavilənin icrası üçün əlavə xərclər (məsələn, əmək və materiallar üçün birbaşa xərclər); müqavilələrin icrası ilə birbaşa əlaqəli olan digər xərclərin bölüşdürülməsi (məsələn, müqavilənin yerinə yetirilməsi üçün istifadə olunan əsas, tikili və avadanlıq obyektinə üzrə amortizasiya ayırımlarının bölüşdürülməsi). Bəzi müəssisələr əvvəllər yalnız əlavə məsrəfləri icra məsrəflərinə daxil etdiyinə görə, düzəliş ağır müqavilələr üçün böyük məbləğdə ehtiyatın tanınmasına imkan verir.

" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə hesabatları və auditor rəyi

Uçot siyasətləri

Maliyyə fəaliyyətinin nəticələri və maliyyə vəziyyətinin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərən spesifik uçot siyasətləri aşağıdakılardır:

Gəlirin tanınması

Gəlir – “AQRO.AZ” MMC gəliri satışdan olmaqla təqvim ili əsasında hesablanır.

Debitor borcları

Debitor borcları, şübhəli borclar üçün yaradılmış ehtiyatı çıxdıqdan sonra onların güman edilən satış dəyəri ilə əks etdirilir.

İşçilərin mükafatlandırılması

İşçilərə hesablanmış əmək haqqı, illik məzuniyyət, müavinətlər və sairə gəlir haqları onların aid olduğu hesabat dövrünə aid edilir. İllik məzuniyyət ödənişi cari dövr üçün əmək haqqı normasına əsasən hesablanır.

Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar onların satınalma dəyəri və ya istehsal qiymətindən onlara hesablanmış amortizasiya və dəyərdən düşmə məbləği çıxılmaqla qalıq dəyəri ilə göstərilir. Təsərrüfatdaxili istehsal olunmuş əsas vəsaitlər, onlara sərf edilmiş material dəyəri, əmək haqqı və inzibati xərclərinin müvafiq payı aid edilir.

Amortizasiya

Amortizasiya, əsas vəsaitin alındığı və ya təsərrüfat daxili istehsal olunarsa, istifadəyə yararlı olduğu gündən etibarən, faydalı istismar müddətinə müvafiq olaraq azalan qalıq dəyəri metodu tətbiq olunmaqla hesablanır. Əsas vəsaitlərin kateqoriyaları üzrə istifadə olunan amortizasiya normaları aşağıdakılardır:

Binalar	- 20 il və ya 7%
Ofis avadanlığı	- 5 - 8 il və ya 25%
Mebel və ləvazimat	- 10 il – və ya 20%
Nəqliyyat vasitəsi	- 10 il –və ya 25%

Bina və avadanlıqların təmiri və xidmət xərcləri baş verdiyi dövrün xərcləri kimi tanınır. Əsaslı təmir xərcləri isə gələcək dövrün xərcləri kimi tanınaraq hissələrlə və ya təmir fondu ehtiyatı yaradıldığı halda ehtiyat hesabına silinir.

Əməliyyat qrupuna aid olan, lakin əməliyyat məqsədləri üçün istifadə edilməyən əsas vəsaitlər üçün ehtiyat yaradılır. Həmin ehtiyatlara hər balans tarixində yenidən baxılır.

Xarici valyuta

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyat tarixindəki rəsmi mübadilə məzənnəsinə uyğun olaraq AZNə çevrilir. Xarici valyutalarda balans tarixindəki aktiv və passivlər tarixə uyğun mübadilə normalarına uyğun olaraq çevrilir. Son (yekun) gəlir və ya itki maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təsdiq olunur.

" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə hesabatları və auditor rəyi

Vergitutma

İllik gəlirdən və ya itkidən mənfəət vergisi cari vergidən ibarətdir. Mənfəət vergisi kapitalla birbaşa əlaqəli bəndlər istisna olmaqla maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təsdiq olunur. "AQRO.AZ " MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq hesablayır. Cari ödənilməli olan vergi təyin edilmiş vergi normalarından istifadə etməklə illik ödənilməsi güman edilən və ya balans tarixində təyin edilən və əvvəlki illər nəzərə alınmaqla ödənilməli vergiyə edilən hər hansı bir tənzimləmədir.

Balans öhdəlikləri metodunun istifadəsi ilə təqdim olunan təxirəsalınmış vergi, aktivlər və passivlərin daşınan məbləğləri arasında müvəqqəti fərqlər üçün verilən maliyyə hesabatı və vergitutma məqsədləri üçün istifadə olunan məbləğlərdir. Müvəqqəti fərqlər nə uçot, nə də vergi mənfəətinə təsir göstərən aktivlər və passivlərin ilkin təsdiqinə hörmət əlaməti olaraq verilmir. Verilən təxirəsalınmış vergi məbləği satışın və ya aktiv və passivlərin daşınan məbləğlərinin yeri, vergi normasının istifadəsi və ya balans tarixində təsdiqində gözlənilən qaydaya əsaslanır.

Təxirəsalınmış vergi aktivləri yalnız gələcək vergi əvəzləşdirilə bilən gəlir istifadə olunmayan vergi itkisi və kreditlərin istifadəsinə qarşı olan təqdirdə mümkündür. Təxirəsalınmış vergi aktivləri əlaqəli vergi mənfəətinin həyata keçirilməsi zamanı azaldılır.

Maliyyə alətləri

"AQRO.AZ " qeyri-istehsal maliyyə alətlərindən onun normal əməliyyatlarının bir hissəsi kimi istifadə edir. Bu maliyyə alətləri bank hesabları, depozit sertifikatları və debitor hesablarını əhatə edir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda istifadə olunan bəndlər aşağıdakılardır:

(a) Pul vəsaitləri iki iş günü ərzində pula çevrilən əldəki nağd pulu, mövcud bank balanslarını və qısamüddətli depozitləri əhatə edir.

(b) Əməliyyat fəaliyyəti investisiyalar və ya maliyyələşdirmə fəaliyyəti olmayan bütün əməliyyatlar və digər hadisələri əhatə edir.

(c) İnvestisiya fəaliyyəti əsas vəsaitlərin və investisiyaların əldə edilməsi, saxlanması və xaric edilməsi ilə bağlı fəaliyyətdir. İnvestisiyalar pul vəsaitlərinin tərifinə düşməyən qiymətli kağızları əhatə edə bilər.

(d) Maliyyələşdirmə fəaliyyəti Auditorlar Palatasının kapital strukturunun ölçüsü və tərkibində dəyişikliklərə səbəb olan tədbirlərdir. Bu, həm pul vəsaitlərinin tərifinə düşməyən kapital və borcları əhatə edir.

Uçot siyasətlərində dəyişikliklər

Cari ildə uçot siyasətlərində heç bir dəyişiklik edilməmişdir.

"AQRO.AZ " MMC sahibkarlıq subyektidir. Fəaliyyətini Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun həyata keçirir.

Bölmə/	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahı	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**

		qeydlərin №-si		
1	2	3	4	6
	AKTİVLƏR			
1	Uzunmüddətli aktivlər			
10	Qeyri-maddi aktivlər			
11	Torpaq, tikili və avadanlıqlar		149 537,15	181 237,95
12	İnvestisiya mülkiyyəti			
13	Bioloji aktivlər			
14	Təbii sərvətlər			
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar		19,80	19,80
16	Təxirə salınmış vergi aktivləri			
17	Uzunmüddətli debitor borcları		201 592,17	199 242,17
18	Sair uzunmüddətli maliyyə aktivləri		131 660,04	131 660,04
19	Sair uzunmüddətli aktivlər		1 213 686,12	1 196 048,06
	CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR		1 696 495,28	1 708 208,02
2	Qısamüddətli aktivlər			
20	Ehtiyatlar		7 501,02	7 501,02
21	Qısamüddətli debitor borcları		213,30	213,30
22	Pul vəsaitləri və onların ekvivalentləri		628,72	9 660,48
23	Sair qısamüddətli maliyyə aktivləri			
24	Sair qısamüddətli aktivlər			

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**

	CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR		8 343,04	17 374,80
	CƏMİ AKTİVLƏR		1 704 838,32	1 725 582,82
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
3	Kapital			
30	Ödənilmiş nominal(nizamnamə) kapital		20,00	20,00
31	Emissiya gəliri			
32	Geri alınmış kapital (səhmlər)			
33	Kapital ehtiyatları			
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		681,68	
	CƏMİ KAPİTAL		701,68	20,00
4	Uzunmüddətli öhdəliklər			
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
42	Təxirə salınmış vergi öhdəlikləri			
43	Uzunmüddətli kreditor borcları		122 483,11	93 462,29
44	Sair uzunmüddətli öhdəliklər		1 581 366,84	1 631 813,84
	CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		1 703 849,95	1 725 276,13
5	Qısamüddətli öhdəliklər			

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**

50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər			
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		286,69	286,69
53	Qısamüddətli kreditör borcları			
54	Sair qısamüddətli öhdəliklər		286,69	286,69
	CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		286,69	286,69
	CƏMİ ÖHDƏLİKLƏR		1 704 136,64	1 725 562,82
	CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		1 704 838,32	1 725 582,82

Gəlir və xərclər

Bölmə (maddə)	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4	5
60	Əsas əməliyyat gəlirləri		107 728,00	7 315,00
61 və 73	Sair əməliyyat gəlirləri		29 020,81	13 000,00
	Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)			
	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər			
	İstifadə edilmiş material ehtiyatları		21 656,30	-
	İşçi heyəti üzrə xərclər		31 509,11	23 663,47
	Amortizasiya xərcləri		31 700,80	39 681,12

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**

	Digər əməliyyat xərcləri			
73 və 61	Sair əməliyyat xərcləri		13 873,16	5 906,46
	Cəmi xərc		98 739,37	69 251,05
62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)			
	Əməliyyat mənfəəti (zərəri)		38 009,44	- 48 936,05
	Vergiqoymadan əvvəl mənfəət (zərər)		38 009,44	- 48 936,05
90	Mənfəət vergisi			
341	Hesabat dövründə xalis mənfəət (zərər)		38 009,44	- 48 936,05
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)		38 009,44	- 48 936,05

3. Şərti aktivlər və öhdəliklər

Sığorta

Azərbaycan Respublikasında sığorta hələ inkişaf etmək ərzindədir və dünyanın bir sıra ölkələrində olan sığortanın inkişaf səviyyəsinə uyğun deyildir. "AQRO.AZ" MMC müəssisələrə xidmət etməkdə, biznes fəaliyyəti və ya mülkiyyətə hörmət əlaməti olaraq üçüncü tərəf öhdəliklərinin həyata keçirilməsində və ya müəssisənin mülkiyyətinə aid qəzalardan ətraf mühitə aid zərər və yaxud müəssisənin əməliyyatları ilə bağlı tam fəaliyyətə malik deyil. "AQRO.AZ" MMC sığorta fəaliyyəti çərçivəsi ələ qədər, dəqiq aktivlərin itkisi və ya məhvi əməliyyatlarına və maddi vəziyyətinə pis təsir göstərmək baxımından riskdir.

Nəzərdə tutulmayan vergilər

Azərbaycan Respublikasında vergi sistemi nisbətən yenidir və bir çox vergilərlə və tez-tez dəyişən, keçmişə aid edilə bilən və adətən anlaşılmaz, bir-birinə zidd və mübahisə yarada bilən qanunvericiliklə xarakterizə olunur. Tez-tez bəzi səlahiyyətli vergi məmurları və yurisdiksiyaları arasında fərqli şərhlər ortaya çıxır. Vergilər icra hamiyyəti orqanının vəzifəli şəxslərinin səlahiyyətləri çərçivəsində əhəmiyyətli məbləğlərdə cərimələr və maliyyə sanksiyaları tətbiq edilə bilər ki, bu baxış və tədqiqatlar üçün mövzu obyektə ola bilər.

Bu faktlar Azərbaycanda digər ölkələrə nisbətən daha çox vergi riski yarada bilər. Menecment (rəhbərlik) inanır ki, o, vergi qanunvericiliyi əsasında adekvat olaraq vergi öhdəlikləri ilə təmin olunub. Lakin mühüm səlahiyyətlər çox vacib olan fərqli izahata və effektlə malik ola bilər.

4. Öhdəliklər

" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə hesabatları və auditor rəyi

Sosial (ictimai) öhdəliklər

"AQRO.AZ " MMC bir çox məcburi sosial proqramlara investisiyalar həyata keçirir. "AQRO.AZ " MMC sosial aktivləri həmçinin yerli sosial proqramlar "AQRO.AZ " MMC-yə xeyir gətirir və adətən "AQRO.AZ " MMC-nin işçiləri ilə məhdudlaşmır. "AQRO.AZ " MMC yerli səlahiyyətlərə dəqiq sosial əməliyyatlar və aktivlər həyata keçirir. Menecment (rəhbərlik) ümid edir ki, "AQRO.AZ " MMC gələcəkdə də bu sosial proqramları davam etdirəcək. Bu xərclər müvafiq ilə uyğun əks etdirilir.

5. Əlaqəli tərəflərlə əməliyyatlar

"AQRO.AZ " MMC əlaqəli tərəflərlə bağlı hər hansı bir mühüm əməliyyatlar həyata keçirmir.

6. Risklərin idarə edilməsi

Kredit riski

"AQRO.AZ " MMC kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir

Faiz dərəcəsi riski

"AQRO.AZ " MMC bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli faiz xərcləri sığortalanmamışdır. Menecment (idarəçilik) inanır ki, faiz dərəcəsinin daimi olmamasından irəli gələn ədalətli dəyərə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

Ədalətli dəyər

Pul və pul ekvivalentlərinin, alınacaqların, yenidən ödənişlərin, Sair aktivlər, ödənişlər və Qısamüddətli borcların daşınmasını onların qısamüddətli yetkinliyinə uyğun müvafiq olaraq 3-cü və 5-ci qeydlərdə müzakirə edilən uyğun ümitsiz alınacaqlar və ehtiyatlar üçün təminat üçün bazar qiymətlərilə uyğunlaşdırın. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

7. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcək hadisələr baş vermişdir.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Diqqət koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəldilməlidir. Hazırkı şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcuddur. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

Maliyyə vəziyyəti haqqında hesabat

31 dekabr 2023-cü il tarixə

VÖEN

1100376301

Mühasibat uçotu subyektinin adı

"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti

Sahə (fəaliyyət növü)

1131

Mülkiyyət növü

Özəl

Ünvan

Bakı ş. Əhməd Rəcəbli k. ev 27A

Elektron poçt ünvan

Ölçü vahidi:

manat

Bölmə/ ə/	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər					
11	Torpaq, tikili və avadanlıqlar		149 537,15		181 237,95	
12	Investisiya mülkiyyəti					
13	Bioloji aktivlər					
14	Təbii sərvətlər					
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar		19,80		19,80	

16	Təxirə salınmış vergi aktivləri					
17	Uzunmüddətli debitor borcları			201 592,17		199 242,17
18	Sair uzunmüddətli maliyyə aktivləri			131 660,04		131 660,04
19	Sair uzunmüddətli aktivlər			1 213 686,12		1 196 048,06
	CƏMI UZUNMUDDƏTLI AKTİVLƏR				1 696 495,28	1 708 208,02
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar			7 501,02		7 501,02
21	Qısamüddətli debitor borcları			213,30		213,30
22	Pul vəsaitləri və onların ekvivalentləri			628,72		9 660,48
23	Sair qısamüddətli maliyyə aktivləri					
24	Sair qısamüddətli aktivlər					
	CƏMI QISAMUDDƏTLI AKTİVLƏR				8 343,04	17 374,80
	CƏMI AKTİVLƏR				1 704 838,32	1 725 582,82
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR					
3	Kapital					
30	Ödənilmiş nominal(nizamnamə) kapital			20,00		20,00
31	Emissiya gəliri					
32	Geri alınmış kapital (səhmlər)					
33	Kapital ehtiyatları					
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)			681,68		
	CƏMI KAPİTAL				701,68	20,00

4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Təxirə salınmış vergi öhdəlikləri					
43	Uzunmüddətli kreditör borcları	122 483,11			93 462,29	
44	Sair uzunmüddətli öhdəliklər	1 581 366,84			1 631 813,84	
	CƏMI UZUNMUDDƏTLI ÖHDƏLİKLƏR			1 703 849,95		1 725 276,13
5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	286,69			286,69	
53	Qısamüddətli kreditör borcları			286,69		286,69
54	Sair qısamüddətli öhdəliklər			286,69		286,69
	CƏMI QISAMUDDƏTLI ÖHDƏLİKLƏR					
	CƏMI ÖHDƏLİKLƏR			1 704 136,64		1 725 562,82
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR			1 704 838,32		1 725 582,82

Rəhbər

Baş mühasib

“26” noyabr 2025

ci il

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat

(xərclərin funksiyaları üzrə)

31 dekabr 2023-cü il tarixə

VÖEN

1100376301

Mühasibat uçotu

subyektinin adı "AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti

Sahə (fəaliyyət növü)

1131

Mülkiyyət növü Özəl



Ünvan Bakı ş. Əhməd Rəcəbli k. ev 27A

Elektron poçt

ünvan

Ölçü vahidi: manat

Bölmə (maddə)	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4	5
60	Əsas əməliyyat gəlirləri		107 728,00	7 315,00
61 və 73	Sair əməliyyat gəlirləri		29 020,81	13 000,00
	Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)			
	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər			
	İstifadə edilmiş material ehtiyatları		21 656,30	-
	İşçi heyəti üzrə xərclər		31 509,11	23 663,47
	Amortizasiya xərcləri		31 700,80	39 681,12
	Digər əməliyyat xərcləri			
73 və 61	Sair əməliyyat xərcləri		13 873,16	5 906,46
O cümlədən	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər			

	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər istisna olmaqla sair əməliyyat xərcləri			
	Cəmi xərc		98 739,37	69 251,05
62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)			
	Əməliyyat mənfəəti (zərəri)		38 009,44	- 48 936,05
63 və 75	Maliyyə mənfəəti (zərəri)			
64 və 76	Fövqəladə mənfəət (zərər)			
81	Astılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay			
	Vergiqoymadan əvvəl mənfəət (zərər)		38 009,44	- 48 936,05
90	Mənfəət vergisi			
341	Hesabat dövründə xalis mənfəət (zərər)		38 009,44	- 48 936,05
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
	Digər məcmu gəlir			
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)		38 009,44	- 48 936,05
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
Rəhbər				
Baş mühasib	 "26" noyabr 2025-ci il			

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
(dolaylı metod)

31 dekabr 2023-cü il tarixə

VÖEN

1100376301

Mühasibat uçotu subyektinin adı

"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti

Sahə (fəaliyyət növü)

1131

Mülkiyyət növü

Özəl

Ünvan

Bakı ş. Əhməd Rəcəbli k. ev 27A

Elektron poçt ünvan

Ölçü vahidi:

manat

	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət və ya zərər		38 009,44	- 48 936,05
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
azlıq təşkil edən mülkiyyətçilərin payı			
mənfəət vergisi üzrə xərclər			
amortizasiya xərcləri		31 700,80	39 681,12
investisiya fəaliyyəti ilə əlaqədar zərər (mənfəət)			
maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər xərclər (gəlirlər)			
Məzənnə fərqi üzrə xərclər (gəlirlər)			
Faiz xərcləri (gəlirləri)			
Şübhəli debitor borcları üzrə xərclər			
İddia müddəti ötmüş kreditor borclar üzrə gəlirlər			
Sair qeyri-pul əməliyyatları üzrə xərclər (gəlirlər)			
Dövriyyə kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri		69 710,24	- 9 254,93
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:			
Ehtiyatların azalması (artması)			

əməliyyat debitor borclarının azalması (artması)				
sair qısamüddətli aktivlərin azalması (artması)		-	28 295,00	10 023,00
vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması)				
əməliyyat kreditör borclarının artması (azalması)			-	286,69
Sair qısamüddətli öhdəliklərin artması (azalması)		-	50 447,00	- 10 211,00
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi				
Ödənilmiş faizlər				
Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricəlmaları				
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-	78 742,00	98,69
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri				
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları				
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmaları				
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);				

digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricəmələri (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sənədlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricəmələri istisna olmaqla);			
digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxiləmələri;			
digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricəmələri;			
fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin daxiləmələri;			
fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri;			
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxiləmələri və xaricəmələri.			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxiləmələri			
müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricəmələri			
təminatlı istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz və rəqələrinin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxiləmələri;[20]			

borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəmələri			
məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxiləmələri			
məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəmələri			
maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricəmələri			
dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricəmələri			
faizlər şəklində pul vəsaitlərinin xaricəmələri			
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxiləmələri və xaricəmələri			
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	-	9 031,76	- 9 156,24
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		9660,48	18816,72
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	-	9 031,76	-9156,24
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		628,72	9660,48

Rəhbər

Baş mühasib